

Ə. Ə. SƏID - ZADƏ (ZAQI)

OCAP EMLAKIYAT

АРХИВ

# MIRZƏ-ŞƏFI (VAZİH)

(Mirzə-Şəfi Vazihin yaşajış və jaradəcəvələr  
arxiv materiallarına qərar efrəniş təcəribəsi)

(“İnkilab və Mədənijjət” məcmiyəti  
nin 1929 il № 9-da dərc edilmişdir)

99  
S-49

AZƏRBAYCAN MƏRQƏZİ İCRAİJƏ KOMİTƏSİ  
JANЬNDA AZƏRBAYCAN TƏDKİKAT İNİSTİTYU

Ə. Ə. SƏID-ZADƏ (ZAQI).

894.3.1.


C 38

# MIRZƏ-ŞƏFI (VAZİH)

(Mirzə-Şəfi Vazihin jaşajış və jaradacsıyıcı şəhər arxiv materiallarına əsasən hazırlanmışdır).



„İnkilab və Mədəniyyət“ jurnalının 1929-il  
№ 9-də dərc edilmişdir).



Azərbaycan Mərqəzi İcraiyyə Komitəsi  
janъnda Azərbaycan Elmi tədkikat  
Inistitytynyn nəşriyyatı

BAAQI—1929

AZƏRNƏŞRmatəəsində əsasldı.  
Baqı, Bolşoj Marskoy və Kras-  
no-Presnenski qızılərin tinində  
№ 16/36, Baş Məsiyət Mədirliyi  
№ 6098. Sifariş 883, Səjə 275.

## Mirzə Şəfi Vazih

(Mirzə Əfən Vazihin jəzajla və jaradlılıqları arxiv materiallarına qərə oğrənmis təcibəsi).

### Mədəxəl

Ədəbiyyatımızda Mirzə Əfəni xususunda by vakta kədər kənaətbəxəz bir əzəj jazılmayıñdır; Mirzə Əfini tanının Avropa ədəbiyyatı dəxi onyn qibi! Aramızdaqı ajrlılık jahınlıq byrasındadır qı, Avropada Mirzə Əfəni xususunda bir çox əhəmijətli məsələlər kaldiñıllararak sonra jarımcıq byra-  
kılımlıñdyrsa, Azərbajcanda by da olmamayıñdır: butun by məsələlərə jabancı kalarak by vakta kədər Azərbajcanda F. Qoçərli, S. Mumtaziñ verdiq-  
ləri butun butunu janlıq «məlyimat» ilə iqtifa edilmişidur.

Bynları, nəzərə alarak Mirzə Əfəni xususunda hazırlanmakda oldygımız əsərdən qiçıcıq bir «xu-  
lasa» japarak zairin əldə etdiqimiz seirlərindən bir neçəsi və foto-reprodyksiyaları ilə birliqdə dərc ediriq. Mirzə Əfinin əsərlərindəqı əhəmijət by qun dəxi maraklı oldygyna qərə, zənnimizcə «Mirzə-Əfinin irsi» xususunda byrada kaldiñılan məsələdaqı qəsqinliq, bynynla bir kat daha artmış olyr.

### Зәfinin çocuklygy va təhsili.

Mirza Zəfi Sadık oglu, çok jakın bir ehtimala qərə, 1792-ci ildə Qəncədə anadan olmuyadır. Əzu də turqdur. Atası Qərbəlajı Sadık, Qəncə xanı Cavad-xan Zihad-xan oglunyn « bənnə » (məmmər) idi və konzı xanlıklarda dəxi çox məşhur imiz. Qərbəlajınıñ iqi oglu var imiz: bojuqu Əbdül Əli və qıçıqi Zəfi.

Zəfi çox qıçıq jazähləndən qitaba həvəs qəs-tərdiqinə qərə, atası ony molla etməq fırınə duəməzdu və by məksəd ilə ony qəncədəqi məşhur molla Husejinin məqtəbinə vermişdi; Əbdül Əli isə, atası qedən jol ilə qədəcəqdi və das jonan əjirdliyində çalısmakda idi.

1804-ci ildə P. D. Tsisianov Qəncəni alıb by xanlığı, Rysjaja kozy. Kismən zəhər alınan zaman edilmiş talan səbəbinə kismən umymijjətlə Cavad-xanıñ basılna qələn mə'lym hadisələr səbəbinə Qərbəlajı Sadıkın bütün var-joky alındən çıkdı, və bir az qəçəndən sonra dərddən urəqi partla-jıb, oldu. Onsyz da molla olmaga heç bir həvəs qəstərməjən Zəfi, «başsız» kalandan sonra, bütün-butunə ədəbijjat ilə məsgyl olmaga başlajarak, ərəb və fars sairlərinin əsərlərini ejrənməqə koyıldı.

### Hacı Abdullanın syfizm təbligatı və Mirza Zəfi.

By illərdə məşhur Hacı Abdulla Məqqədən kajidır. By adam dəxi əslən turq olyb Qəncədə do-gylmuzqan, məhz alver məksədi ilə Təbrizə qet-miz və orada çox kalarak «İranlılaşmışdır». Çarizm Azərbajcanda jerlösünçə çox varlı olan by hacı haklı olaraq, fiqr etmişdi qı, indi Azərbajcanda ony «iste'dadı» (alver) üçün qeniz bir mejdən açılmış olyr və byna qərə də Məqqədən kajidandan sonra Təbrizdən Qəncəjə qoçdu. By tacir, ezu ilə birliqdə syfizmin bə'zi unsurlarını dəxi qatırırdı! 1)

Mirza Zəfinin by vakta kədər lucronisin bir əxs olyb hətta tələbə, jöni «ulym» arkadaşlarından belə lieç qəs ilə jakınlızmadıqlını qəstərdiqləri halda onyn tərcəməj-i-halçıları, by tarixdən e'tibarən onda Hacı Abdullaja karşılı dörin bir marakıñ ojandığıntı kejd edirlər: Hacı Abdulla mollalar ilə, jeni məsləqinin ygrynda, dini məsələlərə dajir çox kizgın mubahəsələr aparırmış və bir çox mollalar ilə by səbəbə qərə hətta duzmənciliyi də olmuy imiz. Mirza Zəfi bir az qəcmədən by ixtillaflarda Hacı Abdullanın torəfini saklamaga başlajarak by işə karlışır; onyn by hərəqəti, Ha-

1) Bə'ziləri onyn by məsləqə donması səbəblərini Bagdadda tanı oldığı məşhur dərviz Sejjid Səttar ilə qəruzasında aktarırlarsa da, dogrysı bydyr qı, belə bir məsləq, hacı üçün «əjnina biçilmiş bir qejim» kədər dogry idi.

ci Abdyllaja çok qəməq etdi, cunqu qəçənlərdə mollalığa hazırlaşmakda olan bir tələba sıfətilə, Mirzə Əşfi din qitablarını, çok qozəl biliirdi və beləliklə onyn mollalara katşı, çıxılışları onları ta «can evindən» jaralardı. Onyn Əmər Xəjjam tərzində yazılımış «rubai»ları isə din, ən çox d i n u m a j e n d a l a r i tərəfinə atılmış qəsəqin bir ok qibi idi; və ejni zamanda sairin möharətini by zeirlər üçün xalk arasında məşhur olmuştu, tə'min edirdi.

## Mirza Әбдинин хусуси язайлары

Işte o vakt, ve istərsə də sonralar, Hacı Abdullanın duzmənləri az dejildi və onlar hatta çarizm vasitəsilə Hacı Abdyllaja «tə'sir» etməqə çələşmişlər; ancak Mirza Əzfi Hacı Abdullanın tərəfinə qəçməqələ özunu bütün-butunə çətin bir vəzijjət içərisində koymuş oldy: Onyn by çı, ki, z-lərləndən sonra Qəncə mollaları, meçit vəsajitindən «taləbələrə» edilən maddi jardımı, ona dəxi təsmil etməqdən imtina etdilər. Mirza Əzfi üçün achi k başlamışdı. Bir az qəçəndən sonra, Hacı Abdullanın tevsiyisi ilə Mirza Əzfi, Cavad Xanın dyl kizi Pisto-xanımlı, janına kyllyga qirdi və tərcəməjü-halçıları, ndan birinin çox da dogry qorunməjən ehtimalına qəra, o vaktdan bəri adı, Mirza Əzfi olmaga başladı.

«Bəxt» və dincliq, Mirzə Əşfi üçün həmisi təsadufi və muvəkkəti olmyady; belə ki: bir az qəçəndən sonra Uğyrlı-xanın Qəncəni Jənidən

muvəkkəti olaraq qəri almış, və sonra basılmışı nəticəsində, Pistə-xanım kardası ilə birliqdə İrana kaçmış, oldy. Mirzə Əfəfi jənə də ac kıldı. Qəncə-talanlığında hər sejdən əli çəkmiş Hacı Abdulla da ona əsaslı bir yardım edə bilməjirdi və bir də çox qəmədən oda oldu. Çok qəzəl xətti olan Mirzə Əfəfi by tarixdən e'tibarən «məqtyb jazmak» ilə bəzi nü dolandırırmaga başlayır; by vaktlar iranda daş basmasının «icad» olynması, da Mirzə Əfəfi üçün by xusysda «bazar qasadlığı» torədən amil-lərdən oldy. <sup>2)</sup>

Mirza 3afî və Mirzə Fâtâli.

Mirza Əşfinin by vaktıl jasajı, işləndən onyn  
Mirza Fətəli ilə tanış olması, məxətləməli dyr;  
by dostlyk, bizim ədəbijiyyatda çox məzhyrdyr və  
hətta deməq olar qı, zavallı Mirza Əşfi həkkündə  
ədəbijiyyati, məzda edilən danışıklar azadı-jykari,  
by dostlygy zişirib bojutmaqdən ibarət kalmış  
qibidur!

Mirza Əfəfi ilə Mirza Fətəli qibi iqi bojuq və müasir ədibin biri-biri ilə olan əlakalarını eyrən-məqdə biz heç bir məhzyr qormajırıq, by dost-

2) Mirza Əşinin əlilə jazılım tarixi qıtabları indi da bəzü elmi məsəssələrin «əl jazməsi» məcmyaları içarısında qormaq olyr; bynlardan masələn ulym akademijası Asja müzəsinin (Leningradda) «turqə əl jazmaları» hissəsində Mirza Camalı Karabag tarixində jazdı. «Asarı-Camalı» qostara bilsər. Qıtab, «Zəfi Sadıqzada Qanevi» tarixində Tiflisdə 1844-cu ildə jazılım adır. 3ifrosi 590—k.

lykdağı, bə'zi ta'sir əlamətlərinə istinad edərəq Mirzə Fətəlinin by qun biza mə'lüm olan fəlsəfəsində Mirzə Əfinin ta'siri subytlarıntı aramak, butun-butunə jersizdür: bə'zi ictimai tələkkilərə qərə çok qəcmədən aralarında vake olan fiqir ajrlıqtı, by iqi bejuq ədibi biri-biri ilə hətta çox muxalif duzmən halına qətirmiədi, və məsələn: Mirzə Əfi bir əsərində Mirzə Fətəli üçün «baharında qəq-bydak salmajan, pajızında mejvə verməz!» deyir.<sup>3)</sup>

Ancak qı, butun bynlara bakmajarak biz janə da kejd etməliyiq qı, əz tərcəməj-i-halında dəxi by vaktları, üçün «... mən fars və ərəb dillərini okymakdan başka bir əzəj bilməzdim və dunjadan bixəbərdim». <sup>4)</sup> deyən Mirzə Fətəli, byndan bir az sonraqı bir əsərində: «Kyranın kaba dogmatizmini əklijjə dəlilərinin incəliqləri jümyəzaldı». <sup>5)</sup> deyir qənəhələ də Mirzə Əfidən alıdıq, s y f i z m tələkkilərinin ta'siri altında bylynryrdı.

3) «Feth-Ali»—Morgenalandische gestalten und geschichten. (Aus dem Nanchlasse Mirza Schaffy's, Neues Lieberbuch mit Prolog und erlautern dem Nachtrag von Friedrich Bodenstedt, Berlin, 1873). pp 141-142.

4) F. Oęçərli. «Azərbajcan ədəbiyyatı, tarixi materialları» cild 1, hissə 2, s. 472. by tərcəməj-i-halın A. R. Həkverdov tərəfindən Azərbajcan devlet muzəsinə bağışlanılları jeni bir redaksijsi, vardır, qı, byrada byny Mirzə Fətəli ozu da təsdiq edir.

5) «Поэма на смерть Пушкина». Сочинение Мирзы Фатх-Али Ахундова (в переводе И. И. Клементьевая) журнал „Московский наблюдатель“, ч. XI, кн. II стр. 303.

Hər halda Mirzə Fətəli o vaktlar çox javılk dosty olan Mirzə Əfiyə maddi bir jardım etməq üçün çox çələmliyədər və əlimizdə olan bə'zi müsəjən vəsikələrə qərə deməq olar qı, o 1836-ci ilin 8 dekabrından 1840-ci ilin 6 mayınadəq turq dili müəllimi bylyndygy Tiflis kaza məqətbindəqı jerini, əz istəqil ilə Mirzə Əfiyə tərq etmiş və onyn by jərə müəllim tə'jin edilməsinə çəsarək haman 1840-ci ilin nojabrında Mirzə Əfinin Qəncədən Tiflisə qoçmasına imqan vermişdur.

### Mirzə Əfi-zair, pedagog və mutərcim.

Mirzə Əfi, XIX əsir Azərbajcan ədəbiyyatının ilq jarıslında çox bejuq jer dəytəmlidir: o—həm zair, həm mutafəqqir və həm də pedagogdır. (Tiflis və Qəncə də). Byndan başqa, əz tərcümələri ilə Avropa və birinci nevbədə rys, bədii ədəbiyyatını azərbajcanlılara ilq tanıdan odır.

Əlimizə çatan zeirlərində, by devrdaqı ədəbiyyatın Iran ta'siri altında kalan kismi numajəndəsi qibi qerunursa da Vakif səbqində jaziilməz zeirlərinin bylynması, da cəhtimal xaricində deñil və hətta çox mumqundur; byrada ancak by kədər deyə biləriq qı, ədəbi mə'nasılı iranizm ta'siri altında bylynmasından hətta milliyyatın də iranlı olmasının sybytlarını, aradıkları, zavallı Mirzə Əfi, bitəraf elmi tədkikat nəticəsində isbat edilə biləcəqdür qı, təhris etdiqi dil e'tibarila, Mirzə Əfi hər halda Mirzə Fətəlidən—ta'bır cajızsa—«daha çox

turq»dur <sup>\*)</sup>). Tiflis devri isə, ozu-ozluğunda Mirza Əsfərinin ən çox parlak və həm də jeni bir devridür və by devrde onyn fəaliyyətinin Abas Kyly Aga Bəqî xani «kudsi» (1794—1847) nin Tiflis devri zəirliq fəaliyyətindən ajrulmamalıdır.

By syratla Mirza Əsfî 1846-ci ilədəq Tiflisdə jazmazıdır. 1846-ci ilin nojabrında Qəncədə jeni açılan kəza məqtəbinə xariət və turq dili müallimi tə'jin edilmiş və 1-50-ci ilin yanvarında orada by vəzifədə kalmışdır. By tarixdən e'tibarən jenə də Tiflisə kajidə ak byradaqı qimnazijada turq və fars dilleri müallimi olan I. I. Grigorjevin qəməqçisi olmayıdır. Ejni-ildə də Mirza Əsfî, «turq Azarbajcan dili xrestomatija s.» adlı, ilq təlim qitabını, jenə də haman Grigorjev ilə «birliqdə» jazmazıdır qı, çox kismi. Təbrizdə dəz basması, ilə və bir kismi, da Tiflisdə (1852) mətbəə usyly ilə basdırılmışdır. By qitabın İranda basılması, çox yzyn vakt istəmiz və onyn S. Petersbyrg darulfunnynda 1856-1858-ci illərdə bəktüb L. Z. Bydagov I. N. Berezin, A. O. Myxlin-sqij və professor Mirza Qazimbej tərafından verilən təkrizlər jazilan vaktda Mirza Əsfî sag dejil

<sup>\*)</sup> Mirza Fəatilinin əsərləri (bilxassə püjesləri) (20) dilində turq-azəri adəbijat dilinin ən mutaballır unsurlarını bylniya olan professor B. Çobanzadənin by xususdaqı tətəbbütnaməsində (bak «Mirza Fəatli Axvindov»da azəri işheci, «Məarif işçisi» zurnalı, 1928-ci il, № 3 (35) s. 6-13) olan fiqirləri, heç bir syratda razi olmaz olmaz.

By xusus üzündə man ajrıcı daianarak «Mirza Fəatli» pedagogiya və turq dili adını, asərməndə by nəktələri ajdıllaşdıracağam.



Mirza Əsfî və Bodenstedt

miz; Mirzə Əzfinin beləliqlədə jəzajlılıq azadılık duzelməqə başlajırqan birdən xəstələnir; doktor tədavi edir və Mirzə sagalmakda imis. Bir dəfə o, tədavi edən doktoryn məsləhəti xilafına bir hərəqət edərəq, əz olumuna bais olyr. Ondan by işinin səbəbini soran dosty Mirzə Həsən Ordybadija Mirzə Əzfi təxminən belə bir cavab vermişdur: «Söz jok qı, mən hələ 3-4 il də jəzaja bilərdim, laqın daha jəzamak istəməjirəm!». 6) Mirzə Əzfini qulunc bir mevke'də byrakmak istəjən bə'zi jazählərlər 7) dediqlərinin əqsina olaraq, biz isbat edə biləriq qı, Mirzə Əzfi, beləliqliq, əzu-əzunu bilərəq əldurmusdur və by hadisə, onyn ədəbi əsərləri taleindəqi, hələliq az mə'lym olan faciəsi ilə bağlıdır.

Nojabrıñ on altısında səhər saat 10-11 də xəstəliyində by qəstərdiqimiz dəjiziqliq olmuy və ejni tarixdə qəca jarlı, 16-XI-1852 də Mirzə Əzfi olmuşdur. Ələndə 61 jəzləndə imis.

### Bodenstedt və Mirzə Əzfi.

Mirzə Əzfinin jəzajlılında by vakta kədər tokyunmadıqımız ən əhəmiyyətli bir nöktə daha kallı-

6) ad. Berge «Mirza-Schaffii» (Zeitschrift der Deutschen morgenlandischen gesellschaft». Leipzig 1870, pp 425-432).

7) Bynlardan ən əhəmiyyətli A. Berzedur qı, Bodenstedt üçün qostardığımız, plaqijat işində onyn makalası əsaslı bir istinad manbai rolynı oynaya bilmənidur. Bir çox əhəmiyyətli dalillər ilə A. Berzenin by makalədə səmimi olmadığı isbat edilib.

qi, oda 1844-ci ildə Tiflisə qələn Almanjalı məşhıyr Fridrix Bydenstedt ilə tanılsı olmasıldı. 8) Bodenstedt işi ilədəq Tiflisdə və umymijjətlə Qırcustanda kalıb və butun by muddətdə Mirzə Əzfi ilə onyn arasında çox jakın bir dostlyk əlavəsi varmış; dostlyklarının səbəbi da, turq və fars dilləri ni ejrətmaq üçün Bodenstedtin Mirzə Əzfiyə təqfi etdiqi müəllimliq munasəbatlarından iləri qalır.

Azərbaycanın XIX əsirdəki tarix və ədəbiyyatını anlamak istəjənlər, Bodenstedtin əsərlərini çok dikkatlə eyrənməlidirlər və qələcəqdə biz dəxi by məsələnin üzərinə kajıdacagız; byrada isə biz ancaq bir əejin üzərində ajrıcı olaraq dyrmalıjk: Ma'lym oldygы uzra, butun dunjada məşhıyr olmasında səbəb olan onyn təqqa 9) bir by zeir qitabçasıdır qı, 1851-ci ildə Berlində basdırılmışdır.

8) Məşhıyr professor və mutərəccim-zair olan Fridrix Bodenstedt (22-IV-1819-19-IV-1892) xüsüsündə biz byrada heç bir ma'lymat verməjir; butun Avropa ədəbiyyatlarında adı tanılan by sair, A. S. Pyaqinin, M. P. Lermontovun I. D. Tyrqenevin və başqa bir çox zair və jazğıların əsərlərini çox maharatsa almancaya tərcəmə etmiş oldygı üçün, bilməssə Rıssya matbuatında Bodenstedt çox məşhıydır və dildəqi har bir ədəbiyyat və iləx..... ensiklopedi-sində ona ajid ma'lymat qorumaq olar.

9) By qitabdan başqa Bydenstedtin «Mirzə Əzfi» adı ilə rabitatlı hir başqa əsəri da var: (Ans dem Nachlosse Mirza-Schaffiyis. Neues Liederbuch mit Prolog und erläutern dem Nachtrag von Friedrich Bodenstedt, Leipzig, 1873).

By qitab «Di Lieder» kadar məşhıyr olmamış isə, janadə 17-18 dəfə basılmışdır. By qitaba Bodenstedt «Ən əzərbəz manzı Mirzə Əzfi» adını vermişdir qı, almanca adının ejnən tərcəməsidir.

«Die Lieder des Mirza-Sehaffy, mit einem Prolog von Fr. Bodenstedt». By qitaba qırın zeirlər, daha əvvəlcə 1848-50-ci illərdə iqi cilddən ibarət ejni müəllifin «Zausend und ein Zag im Orient» adlı, bəzəkə bir əsərində by zeirlərə ajid bir çox tarixi və iləx... məlumat ilə birliqdə olaraq basdırılmışdır. Okycyların by zeirlərə karşı, qəstərdiqi rəgbət onları ajrıcıca bir zeir məcmiyəsi halında basdırımagə sevk etmişdir. **Sonralar by qitab, ezu-ezluqunda böyük bir zəhrət kazanarak əsli mənbəi, jəni:** «*Zausend und ein Zag im Orient*» qitabını ynytdyr-mışdır. By qıçıq qitab deməq olar ki, jazı, dilinə maliq olan millətlərdən heç birinin ədəbiyyatına—həm də by ədəbiyyatları, ən məshyr və muktədir zeirləri tərafından—tərcəmə edilməmiş kalmamışdır; Almanjanın özündə by qitab 300 (Bodenstedt sag iğən 140) dəfəjədəq basdırılmışdır.

By zeirlərin mənzə'lari, xususunda Bodenstedt ezu bir çox məlumat verir ki, onlardan byradaqı məsələmiz üçün ən çox jararlı olanları, ki, səca bir syratda byrada qəstəriq; Okycyları, məz by muxtalif parçalardaqı, məlumatı, kyrazdırarak Mirzə Əfinin by zeirlərinin necə olyb da Bodenstedtin **əlinə qəcməsini** çok açık bir syratda ajdulnəslətra bilərlər.

Bodenstedt deyir ki: «..... Mən Ərmənistan sahahimdən kajidandan sonra birliqdə qəçirmiş oldygımız vaktlərin dostlyk xatirəsi olaraq, Mirzə Əfi mənə oz əsərlərinəndən japtılmış bir zeir məc-

myəsi bagladı, və ona bir mukəddəmə dəxi jazdı». Bodenstedt tərafından bütün matni almanın təcüməsində qəstərilən by mukəddəmədə isə jazlır ki: «... oz mutəəllimim və dostym olan Bonzən əfəndi 10)nin **muqərrər rəcə və iltimaslarına qəra** (!!) mən Mirzə Əfi ona **kəsidi, gəzəl, murəbbəat, mukattəat və məsnəvilərdən** ibarət olan oz məcmiyəji-asarını hədiyə edirəm!».

Bodenstedt ezu, by qitabın üzərində nə kədər və necə çalısmış oldygyny da, heç bir zəbhəjə jer byrakmajacak kədər açıkcasına söyləjir: «Mirzə Əfinin əsərlərinəndən 3əqil və mundəriyyətə etibarilə (!!), heç bir dəjiciliqliqə ogratmaya rək almanca aja tərcəmə edilməsi (!!) mümin qun olanlarını, mən oldykələri qibi, tərcəmə etdim; by zeirlərin an çoxysy manim qəzumun kəbagında dunjaja qaldıqları üçün onlardan mən xatirimdə kalanları, hətta jazlıs tərix və səbəblərinəni də byrada ajrıcı kejd edirəm!».

### Avropa Mirzə Əfini necə tanır?

«Die Lieder des Mirza Saffy»nın okycysy artıkcı, zəhrəttidə artdığına qəra qitabın başında

10) Bodenstedtin adının deñiliyi yzyñlygyna qəra, çətin oldygı üçün, Tiflisdə zərk alımları ony belə çagırıclarımlı.

adlı sejlanılən «Mirzə Əfəfi» xusysynda daha ətraflıca bir sej bilməq həvəsinin by okycylarda ojanması, çox təbii bir sejdi; Əgər əvvəllər «Zausend»də verilən mə'lyimat, Mirzə Əfəfini ilq tanımak üçün bütün-butunə qafi edisə də, sonraar Mirzə Əfəfini bütün dunjada zəhrət kazanmış by zeirlərinin müəllifi olan bir sair qibi, mustəkilən olaraq, tanımak üçün «Zausend»dəqi kədər mubhəmliq halasına burumuz bir sima jerinə okycylar, real çıraqları ilə tərsim edilmiş bir insan qərməq istəjirlərdi.

Bir çox dolam bacı, jollardan qəçəroq, by aktarışların nəticəsində ən nihajət və iindijadəq Avropada by qitabların jazanı ancak Fridrix Bodenstedt bilinməqdədur.

Byrada biz ancak, kisaca olaraq məsələnin qeyriqi devrləri kejd etməq istəjiriq: əvvəllər elə bildirlərdi qı, Mirzə Əfəfi, məşhur və böyük bir iranlı sairidur qı, Bodenstedt onyn əsərlərini «butun rəq və rajihəsi ilə almancaja tərcəmə etmişdir; sonralar by fiqərə qələnlər olmuyzdyr qı, Bodenstedt Mirzə Əfidən ancak bə'zi «material» (?) alarak o materialları, öz sairliqinin quciə «alman qejimini» qejdirərəq, umyma kabyl etdirmiştir. Daha sonralar by fiqərə qəlmiyədlər qı, dunjada heç bir vakt «Mirzə Əfəfi» adlı, bir zəxs həkikət halda mevcyd olmamışdır; by, Bodenstedtin məhz bir «zərk-varı» həvəslə ozu üçün kabyl etmiş oldygы bir ad, bir

«taxallus»dur, va by səbabə qəra Bodenstedti «Hannoverli turq» və ja «Qəncəli alman» deyə adlandıırlar. Ən çox haqim olan nəzəriyyə Mirzə Əfəfini bir zəxs olmak e'tibarılı heç də inqar etməjir; onlar ancak Mirzə Əfəfini, adları, jaltıñz ez silki, muhitindəqı dost və tanışlarından başqa, qimsajə mə'lym olmajan bir çox başqa turq dili müəllimlərindən biri qibi sajırlar. By xusysi «elmi» (?) bir tətəbbə etmiş olan professor Henrix Brykz Mirzə Əfəfinin zəxsijotini—by qostərdiqimiz hudyd daxilində—heç də inqar etməjərəq, onyn adını daşıyan əsərlərə karzı müəllifliyi məsələsini, məsələn **Iranda** «bit-birənin» olması, və onyn karzılsına lazılm olan tədavi («Iran silihi bəcəq tozy», «Persischer Insectenpulver»)nın isə **Avropada** ixtira edilmiş olmasına bir dytyr. 11)

By məsələ üzərində çalısmak bizi by fiqərə qəttirdi qı, Bodenstedt tərəfindən «Mirzə Əfəfi» adı, altında e'lən edilən zeirlər, Mirzə Əfəfinin **əzununqundur**; Bodenstedtin by əsərlər üzərindəqi çalısması nəticəsində hasil olan «alman qejimi» (umymijjətlə hər bir tərcəməçi sairdən istanilan müvaffəkijət zərtlərindən başqa) Bodenstedtdən o kədər az bir xusysi məharət istəmişdir qı, qət-qədə zəhrəti bütün dunjam, dytan by əsərlərə karzı müəllifliq zərəfini əldən byrakmak istəməjən Bodenstedt, «sirkə-

11) Reise der k. Preussischen Gesandtschaft nach Persien 1860 und 1861 geschildert von Dr. Heinrich Brügelz, ehemaliger Mitgliedder k. Preussischen Gesandtschaft, Berlin, in 80, 1862 (Ersten Band, Kap. IX u. XII pp. 73, 104-105.—Bodenstedt's Tiflis» va «Mirzə Schaffiy»).

ti — adəbi » yapmak məcburiyyətində kalmış və ancak beləliklə özünü bəy qitablarının müəllifi e'lan edə bilmişdir. Bodenstedtin **ez sejədiqləri** da byna qozəl bir zahiddür.

### Bodenstedt—Mirza Əsfidən sonra.

Bodenstedt, Mirza Əfi xususynda verdiqi məlumatını belə bitirir: «.... Byndan bir az sonra 12) mən Tiflisdən qətməli oldym. İstanbulda mən Mirza Əsfidən kusa bir məqtyb aldım; byrada o mənə bildirirdi qı, o qimnazijada dejil, garnizon məqtəbində jaxxa bir vəzifə almıdýyr». Və daha bir az sonra: «Mən vətənə kajıdan dan sonra Mirza Əsfidən bir daha məqtyb aldım». «Mirza Əfinin evlənməsi münasəbatla mənim qondərdiqim töbriq, daha belə sonraqı vaktlarda jazdığum iqi başqa məqtyblər da, qorunur qı, ona çatmamışlardı; bynlara mən Mirza Əsfidən cavab almadım və sonra Italjaja qetməqim də Kafkas xatiralarını mənə ynytdyrдylar!» və iləx.

Byndan sonra Bodenstedt Mirza Əfi xususynda daha bir çox məlumat verir; ancak hamisindən da kət'i syratda bəlli olan bydyr qı: zaman qəçdiqca, işlər dəjisirdi və qet-qeda Bodenstedt özünü bəy qitablarının təqəə müəllifi qibi qostarməq fiqirində bərqiyirdi; butun bəy qibi «etirafat»-ndan biz byrada ancak onyn, an çox kət'i ifadə edilmiş olan «son sonunu» (17-VIII-1873) qozdən qecirəcəq: «M i r -



Mirza Jysif və Mirza Əfi

zə 3əfi zeirlərinin bircəsindən başqa, heç birini Mirzə 3əfi ozu jazma-mısdır və mən də onları tərcəmə etməmizəm; dogrydyr, turq və fars dilləri müəllimim olmاغына qərə, Mirzə 3əfi mənə b i r a z t a ' s i r (?) etməmiş dejildi, amma onyn mənə verdiqi zeir dəftərlərindən (!!), mən çok az istifadə etməməm; beləliklə by qitabda qeyrunən zeirlər, oz mənzə'ləri e'tibarılı, jalıñız mənim əzumə borcliydyrlar». Byndan bir az sonra Bodenstedt jena deyir: «By zeirləri **zəqil** e'tibarılı (!), heç də 3ərk zeirləri zəqiliş (!) baglamaga xususi olarak ç a l i z - m a m i z a m ». Bodenstedtin bynlərin ardunca verdiqi mə'lyatdan da anlaşıltır qı: o, oz zeirlərinini Mirzə 3əfinin adına həsr etməmiş və hətta by zeirlərin (??) Mirzə 3əfinin oz zeirlərimi və ja b a s k a z a i r l a r i n zeirləri oldyg yu-n y d a b i l m a j i r . Deməli, Bodenstedt özunu təmizləməq üçün, Mirzə 3əfijs iqinci bir iftira da edir qı, o da Mirzə 3əfinin bəlgə başqa 3ərk zeirlərindən plaqijat (ədəbijat ogrylygy) etmiş olmayıdyr!

Naticədə byny da deməlidur qı, Bodenstedtdə bəzi xələcanlı dəkikələr də jok dejildür; məsələn o deyir: «Zaman qecməqlə sararmış olan by dəftərlərin japraklarımlı, bir daha çevirməqli, mən qohna müəllimimi bə'zən karzımda mucəssəm olmuy qıbi qorurəm və əzumdən soryuzyram: əgər 3ərkədə za-

ırılıq alımlərin zətən sənətinə ajid bir zejsə, ola bilməzmi idi qı, by zeirlərdən bə'ziləri onyn əzununuq olsyn?!». Amma bynlərdən sonra Bodenstedt özünü onynla «rahət» edir qı: «Mirzə 3əfi ələndən sonra onyn tapılan qagızlari, arasında, mənim qitablarımdaqı, zeirlərdən biri də olsyn, tapılmamışdır».

By səbəbə qərə, Bodenstedt, bütün-butuna rənat olmaysdır; onyn, bizim ədəbijiatlızda xurafə halına qətirilən dostlygy ilə Mirzə 3əfijs, ysta deməsi, onyn dilindən rəvajət olynanlarla heç də yiyəzmajır: məsələn, 1886-cı ildə Visbadenda onynla qəruzən məşhur rys tarixçisi M. I. Semjevsqı, mə'lym olan qitablarımlı bazında «Mirzə 3əfi» adını olmasın, Bodenstedtin oz dilindən eziitdiqina qərə, belə anlatılmışdır:

«Turq və ja iranlı, olan Mirzə 3əfinin adı, bir «ff» ilə jazlılar; hal by qı, onyn adını qitabına **zərafətən** saldıgı üçün Bodenstedt cənabları, ony «Schaff» deja iqi «ff» ilə jazmıadyr qı, by da ona almanca «kojyn» deməq olan «Schaff» sözünü xatırladırımtı. <sup>1)</sup> Bir az iləridə də qərdəqumuz qıbi H. Bryksyn «bit-birə» ibarəsini Bodenstedt çok əsaslı, bilməyədi.

Mirzə 3əfinin zeirlərini Bodenstedtin na cur tərcəmə etməsini daha ajdıl qərməq üçün bir çox misallar qostərməq olar. Biz byrada bir numuna qətiqməqli qifajəlonırıq:

1) M. I. Семевский. «Поэт и профессор Ф. Боденштедт» (журн. «Русская Старина»), 1887.

Mirza Əfinin əl jazılarından əz imlasılı:

Zahid meji—nabdəndur iqrəhi—gələt  
 Sən xah sezum səhih dyt, xah gələt,  
 Məscidlərə qirməqim dejil rəgbətdən  
 Sərmastlıqimdəm eləram rah gələt

By «rubai»ni Bodenstedt almancaya belə tərcümə etmişdir:

Mullah! Rein ist der Vein,  
 Und Sund ist's ihn zu schamahn!  
 Mögst du tadeln mein wort,  
 Mögst du VVahrhit drin sehn!  
 Richt das Beten hat mich  
 Zur Moschee hingeführt;  
 Betrunken hab' ich  
 Mich vom Vege verirrt! 13).

### Ə. Ə. Səid zada.



### MIRZA-ZƏFI «VAZİH».

(Mirza-Zəfi «Vazih»in jasajı və jaradıctılıqları, arxiv materiallarına qəraəətmiş təcibası).

	Səhifə
Mədəl . . . . .	3
Zəfinin cəcyklygy və təhsili . . . . .	4
Hacı Abdullanın syifizm tabligatı və Mirza-Zəfi . . . . .	5
Mirza-Zəfinin xüsusi jasajısı . . . . .	6
Mirza-Zəfi və Mirza-Fatlı . . . . .	7
Mirza-Zəfi-sair, pedagog və mütaricim . . . . .	9
Bodenstedt və Mirza-Zəfi . . . . .	12
Avropa Mirza-Zəfini necə tanıır? . . . . .	15
Bodenstedt—Mirza-Zəfidən sonra. . . . .	19

13) Die Lieder des Mirza-Sehaffy, Berlin 1922—Lieder zum Lobe veins und irdiseher Qlücks—eligskeit §4, pp 70).

1929  
391